

Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

(əvvəli 7, 8 və 9 dekabr tarixli sayılarımızda)

Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilən rayonlardan biri də Cəlaloğlu (Stepanavan) rayonudur. Kuybişev kəndinin sakinleri Təmraz Yusif oğlu İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş və soyuq silahla qətlə yetirilmişlər. Gərgər kənd sakini, Puşkino kolxozunun sağıcısı Bəsti İsrafil qızı Mustafayeva isə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyadan Ermənistana halına aqladığı bir vaxtda, 30 dekabr 1988-ci ilde diri-diri yandırılmış və meyiti zibillikdə gizlədilmişdi. Xeyli müddətdən sonra onun meyiti hərçılərin köməyi ilə tapılmışdı.

Yuxarıda adıçəkilən "Fəlakət ani, məsuliyyət ani" məqaləsində azərbaycanlıların hansı şəraitdə və necə deportasiya edilmələrinə qismən də olsa aydınlıq gətirilmişdi. Məqalədə yazılır: "Qarabağ" komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiyasovet işçiləri də qoşulmuşlar. Ayri-ayrı rayonlarda millətlərəsəri qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycanlıların) kütłəvi surətdə çıxarılmasına "fətva" verdilər. Bu cür "missiya" ilə bəzi "xadimlər" Kirovakanda, Stepanavanda, Artaşatda (Qəmərlidə) evləri bir-bir gəzirdilər. Əlbəttə, azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən olmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, Noyemberyan, Krasnoselsk, Vardenis, Yegeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusi ləhəfəşanlıq göstərmişdilər.

"Fəlakət ani, məsuliyyət ani" məqaləsinin bir yerində qeyd edilir: "Komitənin (yəni "Qarabağ" komitəsinin) yerli özəklərinin təşəbbüsü ilə rayon və kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan və evlərini tərk etmələri tələbləri irəli sürüldürdü. Ən həyəcanlandırcı hal odur ki, "Qarabağ" komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon Xalq Nezareti Komitəsi sedrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər". Amasiyanın beynəlmilə məktəbinin erməni şagirdlərinin tələbi ilə dər-

hal məktəbin Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın 1-dək rəhbər vəzifələrde işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistən ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütłəvi qırğınlardır, qətlə və qarətlə törətmışdilər.

1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistən azərbaycanlılar yaşayış kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xələri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qaret edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistən milli zəmində baş verən cinayətlərin əksəriyyəti esasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi. Ermənistənən Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyerek özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdır. Onlar bütün maşınları saxlayır, sənənşinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür, əmlaklarını boşaldaraq qaret edir, özlərini isə vəhşicəsinə qətlə yetiridilər.

Hərçılərin və "BTR"lerin müşayiəti ilə Amasiya rayonunun Oxçoglu kəndində yola salınan 15 ailənin ev əşyalarını qonşu Axuryan (Keçmiş Düzkənd) rayonunun Kaps (Keçmiş Qanlıca) kəndində ermənilər maşınları boşaltmış, talan etmiş, sonra isə od vurub yandırılmış və yük sahiblərini ölümcül döymüşdülər. Bu cinayət işi ilə SSRİ Prokurorluğunun əməkdaşlarının məşğul olmalarına baxmayaq, heç kəs məsuliyyətə cəlb edilməmişdi.

Həmişə milli ayrı-seçkilik siyaseti yürüdən Ermənistən rəhbərliyi 1988-ci il dekabrın 7-də baş verən Spitak zəlzələsindən sonra da öz çirkin əməllərini davam etdirmişdi. Zəlzələyədək Ermənistən Amasiya, Spitak, Quqark, Stepanavan rayonlarında 20 minden artıq azərbaycanlı blokada şəraitində girov kimi qalmışdı. Zəlzələ ərefəsində Quqark rayonunun Haydarlı kəndində olmuş "Krasnaya zvezda" qəzetinin xüsusi müxbiri mayor O.Vladikin 7 dekabr 1988-ci il tarixli "Ə davət fealları" məqaləsində yazdırıldı: "Haydarlinın gırçayındə yolu tankla

kəsmiş zabit ve silahlı əsgərləri gördüm. Leytenant Vitali Naklonni nəql etdi ki, onların vəzifələri ermənilərə azərbaycanlı əhalisi arasında toqquşma yol verməmekdən ibarətdir. Zabit deyir: Bütün bunlara baxmaq ağırdır. Onlar (yeni azərbaycanlılar) faktiki olaraq blokadadırlar. Nəqliyyat işləmir. Elektrik cəreyanı verilmir.



20 gündür ki, çörək və digər ərzaq məhsulları getirilmir. Onlar gecə-gündüz tanının yaxınlığında olurlar. Uzaqlaşmaqdan qorxurlar.

Müvafiq sənədlər və şahid ifadələri əsasında 1990-ci ilde Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-ci illər ərzində Ermənistənən 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərə rəsədi münəqiqə zəmində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş prokurorunun müavini V.I.Kvartsovun 4 oktyabr 1990-ci il tarixli cavab məktubunda deyilirdi: "Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistən SSR-də milli zəminda baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyəti üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistənən təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumatə görə Ermənistənən hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır...

Ermənistən prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlılığını və obyektivliyini yoxlaşın, onun başa

ğub öldürmüştü, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşdur.

1990-ci il avqustun 9-da Azərbaycan Respublikasının Ali Soveti Qaçqınlar Cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğununa

çatdırılması üçün tədbirlər görsün. Güñahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın xitmə verilmiş işləri araşdırmaq və istintaqın təzələmək məsələsinin mümkünlüyünyü öyrənmək tapşırığı da verilmişdir. Ermənistən məhkəmələrinə milli nüfəq zəminində baş vermiş 91 müttəhim barəsində cəmi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühabimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir.

SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir".

Əslində, SSRİ Prokurorluğu bununla da öz işini bitmiş hesab etmişdi.

Məhz SSRİ hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət verməmələri nəticəsində azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə qovuldular. Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistənən deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistənən qovulduğundan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistən SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında" qərar qəbul etmişdi.

Əslində isə Ermənistənən azərbaycanlılar faktiki olaraq temizləndikdən və dekabrın 7-də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmedi öz işini başa vurmaşı.

Məhz Moskvadan ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistən ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarşıq yaşayış məskənləri boşaldıldı. Ermənistənən Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıcı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı.

Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistən 22 kənd, rayonundan və 6 şəhərdən təqribən 250 min azərbaycanlı tarixi-ətnik torpaqlarından vəhşicəsinə qovuldu.

1988-ci ilə qədər Ermənistənən azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29,8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kvadratkilometr təşkil edirdi.

Ümumiyyətlə, son 200 ilə indiki Ermənistən ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (kütłəvi qırğınlar, terror aktları, deportasiyalar, soyqırımları törətməklə və s.) siyahidan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistən dövləti yaradılmışdır.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında dövlətin Qərbi Azərbaycanla bağlı strategiyasını açıqlamışdır: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalyıq və dünyadan müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünkü İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayitmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

2020-ci ilin payızında Azərbaycan ordusunun həyata keçirdiyi 44 günlük ekshücum əməliyyatları nəticəsində torpaqlarımız Ermənistən ordusunun işğalından azad edildi. İşğaldan azad edilmiş ərazi lərde bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış prosesine başlanılıb. Növbəti hədəf Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın öz tarixi-ətnik torpaqlarına qayitmasıdır.

Bu yaxınlarda fəaliyyətə başlayan Qərbi Azərbaycan İcması, onun ətrafında cəmləşən ziyanlılar tarixi torpaqlarımızla bağlı dövlətimizin siyasi və strateji hədəflərinin reallaşması üçün öz gücünü səfərbər etməlidirlər. Tarixi torpaqlarımızın tələyi kimliyindən asılı olmayıaraq, hər bir azərbaycanlı üçün prioritet məsələ olmalıdır.

Nazim MUSTAFA,
Prezident Kitabxanasının söbə müdürü,
tarix üzrə fəlsəfə doktoru.

Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır